

AZƏRBAYCAN RESPUBLİKASININ TRANZİT YÜKDAŞIMALAR ÜZRƏ

KOORDİNASIYA ŞURASI

Qərar № 02

Bakı Şəhəri, 3 dekabr 2015-ci il

Neft, neft məhsullarının və yük avtomobillərinin ölkə ərazisindən tranzit daşınması ilə bağlı xidmətlərin tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə"nin 2.0.1-ci yarımbəndinə və 4.6-cı bəndinə uyğun olaraq, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası QƏRARA ALIR:

1. Neft və neft məhsullarının Azərbaycan Respublikasının ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilsin (**Əlavə 1**).
2. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən, həmçinin Azərbaycan Respublikasının rezidenti və filial və nümayəndəliyi olan qeyri-rezidenti tərəfindən istismar edilən xarici dövlətlərin bayrağı altında üzən gəmilər vasitəsilə neft, neft məhsullarının və yük avtomobillərinin tranzit daşınması xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilsin (**Əlavə 2**).
3. Neft və neft məhsullarının tranzit daşınması ilə bağlı dəniz terminalları tərəfindən göstərilən yükəşirmə xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilsin (**Əlavə 3**).
4. Bu qərarın 1-3-cü hissələri ilə təsdiq edilmiş tariflərə neft, neft məhsullarının və yük avtomobillərinin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir.
5. Bu qərarın 1-3-cü hissələri ilə təsdiq edilmiş tariflərə aidiyyəti xidmət göstərən subyektlər tərəfindən 30 faizədək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə aidiyyəti xidmət göstərən subyektlərin müraciətləri əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi məsələsinə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən baxılır.
6. Neft, neft məhsullarının və yük avtomobillərinin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə nəqliyyat-ekspedisiya xərcləri bu qərarın 1-3-cü hissələri ilə təsdiq edilmiş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır.
7. Neft, neft məhsullarının və yük avtomobillərinin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır.
8. Nəzərə alınsın ki, neft, neft məhsullarının və yük avtomobillərinin tranzit daşınması xidmətlərinin əks istiqamətlər üzrə tarifləri müvafiq istiqamətlər üzrə təsdiq edilmiş tariflərlə eynilik təşkil edir.

9. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi bu qərardan irəli gələn məsələlərlə bağlı zəruri tədbirlərin görülməsini təmin etsin.
10. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Tranzit Yükdaşımalar üzrə

Koordinasiya Şurasının sədri

Şahin Mustafayev